

Açıq etiraf edirəm, hər kəs eşidib bilsin. Mən sovet vətəndaşı olmuşam - mən sovet dövrünün insaniyam... mən kommunist erasının yetirməsiyam!!!

Bu etirafı elə-bəla etmirməm. Çünkü bütün etiraflar saflaşmağa, həqiqətin üzə çıxmasına, günahsızlıq deyilənin nə olduğunu göstərmək üçündür. Bax, bu mənəda mən da öz etirafımı edirəm. Ona görə ki, bu zərurətdir... ona görə ki, bu həyatın tələbidi və bir de ona görə ki, mən indi müstəqil Azərbaycanın vətəndaşıyam!!!

Yaşlılarım kimi mənim de baxıma qarışq bir zamanda yaşamaq düşdü. Qarışq deyəndə ki, bu zəminin payına düşən ilk 30-40 il sovetin qılıncının kəshakes vaxtı idi. Və mən bu gözəlim dünyaya qədəm qoyanda o-illərin bütün uşaqları kimi içimdə arzular böyüdüm. Gündərin birində həmin arzuların da lincə düşüb yol gedim üzü Bakıya doğru. Doğrudur, ilk gəlmişim Bakı dayarlaşdırıldı, alım etəyim-dən uzun oldu və mən da qəbul imtahanlarından istadiyim nəticəni əldə edə bilmediyimdən doğuldugum kəndə qayıdib təsərufatda çalışdım. Onsuz da kənd uşağı idim. El qabarının, alın tərinin nə oldu-

Bu 18 ilin hər günü, hər anı, hər saatı özü-özüyündə bir kitablıq yazdı. Və bu yazının arxasında mənimle yanaşı, qəzətin bütün əməkdaşlarının dayandığını görmək çox asandı. Çünkü bu qəzətdə heç nə heç kimdən gizli deyil və bəlkə də yegana qazetdi ki, yaradığı gündən bu qazetdəki əzəl demokratiya dünyanın heç bir yerində mövcud olmayıb və inşallah olmayaçaq da. Çünkü "Ədalət" in özünməxsusluğu budur! Əməkdaşların həyət kürə, bir-birinə həm doğma, həm də bir az köntəy münasibeti, eləcə də daxili bir əzəl dünyənin olması, bunu bir az da çılpaqlasam hər bir əməkdaşın içarısında özünün fərqli bir "Ədalət"inin olması qazetin, onun kollektivinin spesifik xüsusiyyətidir. Elə bili ki, burdakı insanlar hardasa, hansı zamanda bir yerde işləmək üçün hazırlıq keçiblər. Yeni cami iki-üç gün qazetdə əməkdaşlıq etməyə başlayan iştənilən insan ar-tıq 4-5-ci gün qazetin havasına oynaması bacarıır. Çünkü bu hava demək olar ki, həminin sümüyüne düşür. Ən çox da əsəbi ayaqüstə olanların, qalbi naziklərin, sözü eşitməyi bacaranların və nəhayət sözdan söz çıxaranlarının...

# HƏYATIMIN "ƏDALƏT"İ

günə bilirdim. Sonra orduya getdim - sovet ordusunda xidmət çəkdim və elə bu ordunun zəmanəti ilə o vaxtkı Azərbaycan Dövlət Universitetinə daxil oldum. Arzumun çin olması üçün üzüma qapı açıldı.

Bütün bunları söz xatirəna, nəyisa xatirəlatmaq üçün yazmırıam, məqsədim var. Demək istəyirəm ki, içimdəki en böyük istək, bəlkə də mənim üçün en elçatmayan arzu yazılarının darc olunması, matbuatda görünmək istəyim idi. Doğrudur, ilk şeirlərim, məqalələrim Füzulidə, Hadrutda naşr olunan rayon qazetlərində işiç üzü görmüşdə. Bunun da öz sevinc, öz fəxarət payı var idi. Lakin respublika matbuati fərqli bir dünya, fərqli bir müstəvə idi. Ora hər adamın səsi, sözü çatmirdi. Bax, belə bir vaxtda oxuduğum dövlət universitetində ilk redaktoruma tanış oldum. Bu universitetin o vaxtlar "Lenin təriyəsi uğrunda" adı ilə naşr olunan tələbə qazetinin baş redaktoru Ağamusa Zeynalov idi. O məni qazetə məsuli katib ştatına götürdü. Elə çox yüngül oldu Ağamusa müellimin. Qısa bir zamanda respublikanın, yeni dövrün hegemon partiyasının naşrlarından olan "Təşviqatçı" jurnalına işə düzəldim. Mərhum Əlisəfa Məmmədov sözün həqiqi mənasında yüksək qayğı göstərərək eyni təhsil alan bir tələbəni müqavilə ilə jurnalda işə qəbul etdi...

Beləce başladı mənim sözə, qələmle baş-başa, nefəs-nəfəsa üzü sabaha gedən yolum. Və mən bu yolda bir neçə qazetin əməkdaşı oldum. "Araz" (redaktor - Məcnun Namazəliyev), "Qarabağ" (redaktor - Çingiz İsmayılov), "Azərbaycan ordu-su" (redaktor - Üzeyir Cəfərov) və nəhayət 1993-cü ilin bəhan...

Həmin gün "Azərbaycan" neşriyyatının 4-cü mərtəbəsində çox hörmətli Aqil Abbasla qarışlaşdım. Görüşdük. Nə ilə məşğul olduğumu soruşdu. Müdafiə Nazırlığının sərençamında olduğumu dedim. Elə orادa mənə tapşırıq verdi:

- Sərençamın müddəti qurtaran kimi olursan "Ədalət" in cəbhə mühbirini!

Beləce "Ədalət" də "Ədalət" in baş redaktorundan ilk tapşırıq aldım. İndi 18 ilə yaxındır ki, "Ədalət" də bir həyat yaşayıram, "Ədalət" li bir həyat!!

Mən 18 ildi ki, axtardığım ədaləti axtara-axtara "Ədalət" də yol gedirəm. Demək olar ki, bu qəzətdə adınyan üst-üstə düşən adaletlər də görmüşəm, qalbime toxunan məqamlar da. Bünsüz mümkin deyil. Çünkü hamı eyni işi görürse, orda mütləq bir nöqsanlı yer qalır. Ona görə ki, hamı bir-birinə arxayındı. Ona görə ki, hamı bir-birinə güvenir, ona görə ki, hamı yanındakının onun nöqsanını aradan qaldıracağına inanır. Bax, bu da sonda müəyyən bir arxayıncılıq yaradır və...

Və onda baş redaktor Aqil Abbasın özünməxsusluğu ortaya çıxır. Bu barada hər kəs öz istəyini, öz düşüncələrini yəqin ki, iç dünyasında dəfələrlə saf-cürük edib. Başqalarını deya bilməram, şəxşən mən sonda bu qərara gəlmişəm ki, biz "Ədalət" a oxşadığımız kimi, "Ədalət" də Aqil Abbasə bənzəyir. Deməli, sonda biz hamımız elə bir adamıq. Bir olduğumuza görə də bu qazetdən müxtəlif kürsülərə irəliləyən, rütbə qazanan, imtiyaz sahibi olanlar da, bu qazetdə qalanlar da özünü hər yerde "Ədalət" ci kimi hiss edirlər.

Bəli, belə götürəndə 18 il böyük bir ömürdü. Deməli, Allahın verdiyi bu 18 il "Ədalət" la çıyındaş olmaq mənim nəsibim imiş. Və mən də bütün hallarda Allahım-dan, onun verdiyi qılıncdan razı bir bəndəyəm. O razı bəndənin "Ədalət" də olması belə də Allahımın bərəmdə çıxardığı an dürüst qərarlardan biridi. Mən o qərara Allahıma olan sevgimlə yanaşıram.

Həyatımın "Ədalət" inde çox şeylər qəzəndim. Onların en böyükü, an birincisi sözümüz Tanıtmaq, sözümüz Azadlığı! Bu gün 20 yaşımlı qeyd edən hayatımın "Ədalət" inde Azərbaycanın ədəbi icti-maiyyəti ile ünsiyyət qurmaq haqqını əldə etdim... Və son olaraq mən hayatımın "Ədalət" inde bu gün yazılarına münasibət bildirən, məni sevən və mənim sevdiyim oxucuları keşf etdim. Düşünürəm ki, bu sevgi yaşamağa, yazağə və təkrartıclar ilham periləri ilə baş-başa qalmağa yetər. Yaxşı ki, "Ədalət" var, yaxşı ki, Sevgi var, yaxşı ki, Biz vanq!!!

"Ədalət" in ad günü mübarək!

Əbülfət MƏDƏTOĞLU  
abulfatm@box.az

